

Azərbaycan dilində / Aserbaidshanisch



Ana dili və mədəniyyəti məktəbi Kurse in Heimatlicher Sprache und Kultur

Validəyinlər üçün məlumat Informationen für Eltern

1. HSK məktəbi nə deməkdir?

Ana dili və mədəniyyəti məktəbi uşaqlara, ana dilini öyrənməyə və xalqının mədəniyyətini, tarixini, coğrafiyasını, musigisini və adət və ənənələrini öyrənməyə kömək edir. Bern bölgəsində 20-dən artıq bu cür məktəb fəaliyyət qöstərir.

2. Məktəbin məqsədi və əhəmiyyəti.

- Şaqirdlərin ana dilini inkişaf etdirmə yetənəyi.* Məktəb uşaqların sadəcə danışq dilini deyil, eləcə də yazı qabiliyyətini də artır;
- İkinci dilin öyrənilməsi.* Ana dilini yaxşı bilənlər üçün ikinci dili mənimsəmək daha asand olur;
- Beynəlməlcilik ruhunda tərbiyyə.* HSK məktəbi şaqirdlərə iki mədəniyyət arasında rahat yaşamağa kömək edir;

- Şaqirdlərin, ailə üzvləri, qohumlar və vətəndəki tanışları ilə əlaqələrini inkişaf etdirməsində kömək edir;*
- Şaqirdlərin vətəni barəsindəki bilqilər.* Şaqirdlərə, ana vətənlərində yaşayan xalqların adət və ənənələri ilə yaxından tanış olmağa kömək edir.
- İnteqrasiyanın yaxşılaşdırılması.* Ana dilini və mədəniyyətini yaxşı bilən şəxs hər cəmiyyətə tez qayınyıb qarışar və başqalarına qarşı tolerant olar;
- Orta məktəbdə müvəffəqiyyətli olmaq.* Orta məktəbdəki bəzi fənnlər HSK məktəbində də tədris edilir ki, buda şaqirdlərə, fənni hər iki dildə mənimsəməyə imkanı verir;
- İş həyatında nəliyyətlər qazanmaq imkanı.* Hər iki dili yaxşı bildikləri zaman, şaqirdlər qələcəkdə, ya İsvəcədə, yada ana vətəninə işləmək imkanı qazanır;
- Öz ölkənizə qeri döndüyünüz zaman, lazımlı ola bilər.* Bir çox ölkələrdə, İsvəcədəki HSK məktəblərindən verilən sənədlər vətəninə qayıdanlara cəmiyyətə inteqrə olması üçün ciddi dəstək olur.

3. Validəyinlərə məsləhətlərimiz.

- Evladlarınızla evdə ancaq ana dilində danışın;
- Danışdığınız zaman ana dilinizi alman dili ilə qarışdırmayın;
- Evladlarınıza, alman dilində və ana dilinizdəki kitabları oxudun;
- Evladlarınızın ev tapşırıqlarını gündəlik yoxlayın. Bu halda evladınızda təhsilə maraq artır bilərsiniz;

- Evladınızı HSK məktəbinə yazdırın və məktəbdəki dəyişiklikləri izləyin;
- HSK məktəbi müəllimləri ilə və orta məktəb müəllimləri ilə əlaqə saxlayın;
- Məktəbdən qələn valideyin yığıncıqlarına dəvətləri qəbul edin;
- İmkan daxilində, HSK məktəbinin və orta məktəbin keçirdiyi tədbirlərdə iştirak etməyə çalışın;
- Əyər siz, alman dilində yetərincə yaxşı danışmırsınızsa HSK məktəbinin müəllimlərindən sizə kömək etməklərini xayıf edin.

Əlaqə üçün adreslər:

Ana dili və mədəniyyəti məktəblərinin siyahısıvə adreslərini maarif şöbəsindən pulsuz ala bilərsiniz:

Erziehungsdirektion des Kantons Bern

Annette Brunner Bükim
Beauftragte für interkulturelle Bildung
Sulgeneckstrasse 70, 3005 Bern
Tel. 031 633 83 31
E-Mail: annette.brunner@erz.be.ch
www.erz.be.ch/hsk

Gasım Nəsirov

Tel: 078 767 43 32

E-Mail: udugey@bluewin.ch

və ya internetdən tapabilərsiniz:

www.erz.be.ch/hsk

Bern Kantonu Maarif şöbəsi Bern, 03. İyun 2007-ci il
Text und Übersetzungen mit freundlicher Genehmigung der
Bildungsdirektion des Kantons Zürich, Sektor Interkulturelle
Pädagogik und Schulsynode Zürich, in Zusammenarbeit mit den
Trägern der Kurse in heimatlicher Sprache und Kultur.